

*Firəngiz Bayramova*



**26 Fevral  
1992-ci il**

**XOCALI**

**XOCALI HARAYI**

84(3)726

B 32

### Xocalı yanğısı

Vərəqlədim yenə səni, qədim tarix!

İstədim ki, korşalmasın xatirələr.

Tut əlimdən, kiçik dostum,

Gəl çevirək tariximin səhifəsin birər-birər,

İstəyirəm sənə deyim dəndlərimi,

İstəyirəm təzələnsin qan yaddaşım.

Tut əlimdən, vətənimin gül balası.

Üz tutaraq gündoğandan günbatana,

Çıxaq bağırı qan Ağriya

Dəndlərimi mən danışım.

Budur yenə göyə qalxır tonqalların gur şöləsi

Gəlir yenə uzaqlardan "Cəngi" səsi.

Nədir görən bu səslənən?

Bu Koroğlu babamızdır,

Bu da Nəbi, bu da Həcər.

Tarix bizi qınayacaq,

Yağıya bas əysək əgər.

Dur ayağa, Dədəm Qorqud!

Götür sazı, Ozan babam!

Süfrəmizdən pay dilənən,

Sonra isə torpağıma

xain çıxan dığaların

Nadanlığın yozan babam!

MƏCBURİ NÜSXƏ

Nº \_\_\_\_\_

F. Köçərli adına  
Respublika Uşaq  
KİTABXANASI

INV. № 104085

Çal sazını! Ruhumuzu oyat görüm!

Çağır gəlsin xan Eyvazı, dəliləri.

Torpağın hər qarışına

Öz canını sıpər edən,

"Mənəm" deyən igidləri!

Qalx ayağa! Vətən oğlu!

Xalqın sənə "dözmə" deyir!

Bu torpağı qorumasan

Bu torpaqda "gəzmə" deyir!

Üzümüzə yağan yağış

Sanma ki, yaz yağışıdır.

Balaları şəhid olan,

Anaların göz yaşıdır!

Gül qoyduğun bu mərmərlər,

nakam gedən Şəhidlərin baş daşıdır!

Qalx ayağa! Vətən oğlu!

Qalx ayağa! Qələbə çal!

Bu İlhamın çağrışıdır!

Bu Vətənin çağrışıdır!

## İnam

Bir köç gəlir Xocalıdan, ay ellər

Bu köç bizə gullə kimi dəyibdi.

Bu köç düzdü qar üstünə al güllər

Bu köç bizim qəddimizi əyibdi.

Burda hər ev bir çatılmış ocaqdı

Siz allah, deməyin, qəza-qədərdi.

Qapıdan, bacadan gələn piçilti

Yanıb külə dönmiş xatirələrdi.

Qırılıb atılan beşiklərə bax

Hər körpə bir oxmuş düşmən görünə.

ÖLEN hər körpənin yanıqlı səsi

Burdan yayılıbdı Cıdır düzünə.

Hər daşın, qayanın köksündə axı

Ayaq izlərimiz qalıb, silinmir.

O gözəl təbiət - o dağ, o bulaq

Bizsiz lal kimidir - danışmir, dinmir.

Daha dolub - daşır səbr kasamız

Daha qılınclar da qında dayanmır.

Bizə bir işarə bəs eyləyərdi

Qorquduñ tonqalı dağlarda yanmır.

Səni gözləyirik, ey ulu ozan!

Qala tonqalını, alışdır, vaxtdır!

Bir anda üç rəngli Vətən bayraqı

Xocalı üstünə sancılacaqdır!

## Xocalı faciəsi

Gülzar müəllimə uşaqlara tapşırıq vermişdi. Hər kəs öz sevimli oyuncağını məktəbə gətirməli və oyuncağı nə üçün sevdiyini izah etməli idi. Səhər tezdən sinif səsli-külyü idi. Hər uşaq bir oyuncaq gətirmişdi. Uşaq dünyası bam-başqadı, bu dünyaya hələ qəzəb, nifrət adlı düşmənlər girmeyib. Bu dünya tər-təmizdi. Böyüyəndən sonra hər birimizin içində olan gözəl uşaqlıq duyuları uzun müddət yaşayır, ara-sıra özünü göstərir.

Almaz müəllimə uşaqları həmişəki kimi mehribanlıqla qarşıladı. Hamiya nüfuzedici bir nəzərlə baxdı:

-Hə, hazırlız, uşaqlar? -deyə soruşdu.

Hamı bir ağızdan:

-Bəli - dedi.

-Kim birinci danışar, özü də ətraflı. Bu oyuncağı kim alıb, nə münasibətlə alıb, kimə alıb? Nə üçün sizə bu qədər əzizdir? Sonra isə bugünkü mövzumuza ad verərik.

Uşaqlar susdular. Arxa cərgədən bir qız əlini qaldırdı. Bu qız bir ay olardı ki, bu sinifə gəlmışdi, özü də qaçqın şəhərciyindən. Uşaqlar hələ ona isinişməmişdilər.

-Buyur, Ulduz, danış.

Qızın qucağında əldə düzəldilmiş, qəribə bir gəlincik vardi. Hiss olunurdu ki, kənddə kimsə düzəldib.

Ulduz cəsarətlə ayağa durdu. Səhərdən sinifə gələndən bir neçə uşağı onun gəlinciyinə qəribə bir nəzərlə baxdığını duymuşdu. O dedi:

-Müəllimə, bu gəlinciyi mənə nənəm düzəldib. Mənim ad günüm fevralın 26-dadır. Bir neçə gün idi ki, murdar ermənilər kəndi mühəsirəyə almışdilar. Bayıra çıxmaga qorxurduq. Qonşu kənddə gözəl oyuncaq mağazası vardi. Amma indi ora heç kim gedə

bilməzdi. Mən nənəmin birinci nəvəsiydim, buna görə də o mənə öz adını vermişdi. Həmişə mənə "balaca Ulduz" deyərdi. O, bilirdi ki, mən gəlincik arzusundayam. Amma bu vurhavurda ad günü keçirmək heç ağlımiza da gəlmirdi. O, bu gəlinciyi öz əlləri ilə düzəldib xəlvətcə mənə bağışladı. Söz verdi ki, ara sakitləşən kimi daha gözəlini alacaq.

Həmin gecə ermənilər kəndi yandırdılar. Heç kimə rəhm etmədilər. Atam məni, qardaşım Bəşiri və anamı qonşularla yola saldı. Özü isə nənəm yaxşı yeri yə bilmədiyi üçün onu dalma alıb, arxadan yavaş-yavaş gəlirdi. Biz çox çətinliklə gəlib Ağdamə çatdıq. Bütün yollar, meşə insan cəsədləri ilə dolu idi. Həmişə qorxulu bir şey olanda bizə "baxma" deyən anam indi "diqqətlə bax. qızım, bu faciəni heç vaxt unutma" dedi.

Ulduz susdu. Uşaqlar dəhşətli bir yuxu görürləmiş kimi susub dayanmışdılər. Ulduz sözünə davam etdi, amma bu dəfə çox qəhərli halda:

-Atamla, nənəmi yolda vurdular. Bu gəlinciyi isə elə axşamdan qucağında saxlamışdım. Elə o vaxtdan mənimlə birlikdədir. Bu oyuncağa baxanda öz ad günümü, nənəmin, atanım ölümünü, gözəl evimizi, yandırılan kəndimizi xatırlayıram.

Ulduz kövrəldi, hönkürdü. Hamının gözü yaşarmışdı. Ən çox Ulduzun parta yoldaşı kövrəlmışdı. Müəllimə Ulduza yaxınlaşdı, onu ana kimi qucaqladı və 'dedi:

-Ağlama, qızım. Bu hamımızın, bütün xalqın kədəridir. Biz bunu heç vaxt unutmamalıyıq. Səninsə ad gününü bugünkü günə, yəni, fevralın 16-na keçiririk.

Müəllimə bu qədər kədərin uçaq ürəyinə necə sığışdığına, kədərin ağırlığına qəhərləndi və sözünə davam etdi:

-Bu gəlinciyi isə məktəbimizin "Xocalı" muzeyinə verək, qoy hamı bu faciəni duysun, səni tanısın. Sən özün də bizim balaca

qəhrəmanımızsan. Faciə görmüş, yanan yurd-yuva görmüş, dəhsətli əziyyətlərə baxmayaraq, gəlinciyini atmayan qəhrəmanımız.

Müəllim Bəxtiyarı qaldırıb dedi:

- Oğlum, gəl, lövhədə bugünkü dərsimizin mövzusunu yaz. Bəxtiyar heç nə soruşmadan lövhədə bu sözləri yazdı: "Xocalı faciəsini unutma"

### Ailə albomu

- Hava yaman soyuq idi. Kiçik çillə hər vəchlə öz hünərini göstərmək, sanki "mən kiçik olsam da güclüyəm" demək istəyirdi. Şahnaz dərsdən gələndən evdə vurnuxur, gah o, gah da bu biri pəncərədən bayırə baxır, nə isə düşünürdü. Heç cür fikrini cəmləyə bilmirdi. Sonra "Ay ana, ürəyim darıxır. Olarmı, Aytacgilə gedim?" - deyə soruşdu. O, icazə alıb eyni mərtəbədə yaşayan, ondan bir sinif aşağıda oxusa da, dostluq etdiyi rəfiqəsigilə getdi. Aytac dərslərini hazırlayırdı. Aytacın nənəsi Lətifə pəncərə qarşısında oturub küləyin qarı necəsovurduğuna baxırdı. Gözləri qızarmışdı, ağladığı hiss olunurdu. O, Şahnazı səmimi qarşılıdı, üzündən öpdü. Ayağa qalxıb qızların hər ikisinə çay gətirdi. Şahnazın hər iki nənəsi rayonda yaşadığından o mehrini Lətifə nənəyə salmışdı. Əslində Lətifə nənə qoca deyildi. 55 yaşı ancaq olardı. Ancaq saçları düməğ qar kimi, gözləri də həmişə kədərli idi. Lətifə nənə Şahnazdan hal-əhval tutdu, anasını soruşdu, dərsləri ilə maraqlandı. Şahnaz müəlliminin onlara "Xocalı faciəsi" haqqında inşa verdiyini söylədi. Və əlavə etdi ki, bilimir inşanı nədən başlasın, necə yazsın. Lətifə nənə kövrəldi. Hər iki gözündən bir damla yaş üzüaşığı yuvarlandı. O, gəlib divanda əyləşdi və qızları yanma çağırıb dedi:

- Gəlin, sizə nağıl danışım. Amma olmuş nağıl. Aytac da Şahnaz da sevincək gəlib nənənin yanında oturdular:

- Danış, nənə - dedilər.

Onlar bu nağılin necə qorxulu bir nağıl olduğunu bilmirdilər. Nənə sözə başladı:

- Biri vardi, biri yoxdu, Xocalı adlı bir şəhər vardi. Uca-uca dağları, yamyaşıl ağacları, gözəl insanları olan bir şəhər. Quduz ermənilər bu şəhəri tutmaq, yerlə-yeksan etmək isteyirdilər. Yerli camaat isə öz şəhərini müdafiəyə qalxmış, heç cür təslim olmaq

istəmirdi. Cavanlar gecələr yatmır, pusquda dayanırdılar. Fevralın 26-na keçən gecə şəhər yuxuda ikən ermənilər qəflətən şəhərə hücum etdilər. Yuxuda olan insanlar oyanıb özlərini itirdilər. Şəhəri anaların ah-naləsi, uşaqların qışqırığı, güllələrin səsi bürümüşdü. Ermənilər heç nəyə baxmir, qarşılara çıxanı gülləyə tutur, evləri yandırırdılar. Hər yer alışib yanındı. Hamı bir-birinə dəymışdı.

Bu şəhərdə Qədir kişi öz ailəsi - anası, balaları ilə birgə yaşayırırdı. Güllə səslərinə oyunan Qədir kişi evdə hamını oyatdı. Yoldaşına uşaqları çox qalın geyindirməyi tapşırırdı. Südabə geyinə-geyinə anasından soruşdu:

-Ana, bacım üçün bir az çörək götürümmü?

-Mən çörək götürərəm, sən albomumuzu götür, qızım.

Südabə təccübələnsə də, heç nə demədi, tələsik gedib albomu götürdü. Qədir 7 yaşlı böyük qızı Südabəni və 3 yaşlı Sonanı qucaqlayıb öpdü və ağladı:

-Görəsən, bir də sizi görmək mənə qismət olacaqmı, ay qızım? Sonra yoldaşına tərəf dönüb dedi:

- Siz tərpənin, biz isə meşə yolu ilə gələcəyik.

Qədir kişi onları qonşu Kərimin ailəsi ilə yola saldı və evə girdi. Evdə 4 yaşlı Rəşid və nənə onu gözləyirdi. Onları götürüb meşə yolu ilə Ağdamə tərəf getdilər. Şaxtadan insanların qanı da donurdu. Hər tərəf qarla örtülmüşdü. Yollarda, izlərdə qara bata-bata qaçan, yixılan adamlar görünürdü. Ağdam son ümid yeri idi. Qar çox olduğundan yerimək çətinləşirdi. Ana hiss edirdi ki, Sona daha yeri yə bilmir. Hardasa lap yaxında güllələr viyildayır, ermənilərin murdar səsləri eşidilirdi. Ana balalarını qar qalağının içində gizlətdi. Gizlətdi ki, düşmənlərin əlinə kecməsinlər. Nə qədər vaxt keçdiyini bilmir. Üstlərinə o qədər qar yağmışdı ki, güclə qarın içindən qalxdı. Əliylə yoxladı, Südabəni qar qalağının içindən tapdı. Əllərindən tutub qaldırdı. Qızçıqaz az qala donmuşdu.

Əllərini bir də qar qalağının içində saldı. Bu dəfə Sonanı axtarmağa başladı, tapa bilmədi. Bu dəfə ayaqları ilə qar qalağını darmadağın etməyə başladı. Amma gecənin qaranlığında, soyuğunda balasını tapa bilmədi. Yumruq boyda bir qəhər boğazını tutdu. Nə ağlaya bildi, nə qışqırıbildi. Düşmən lap yaxında idi. Gözlərinin yaşı axa-axa əynindən paltosunu çıxarıb Südabəni səridi. “Heç olmasa biri salamat qalsın” deyə düşündü. Qızının əlindən bərk-bərk yapışib yola düzəldilər. Ölüm-zülüm gəlib Ağdamə çatdırılar. Ana daha yeri yə bilmirdi, ayaqlarından qan axırdı. Südabənin paltosunu çıxaranda arasından nəsə düşdü. Bu albom idi. Qədir kişidən, nənədən isə bir xəbər çıxmadı. Dondularmı, düşmən əlinə keçdilərmi, yoxsa düşmən gülləsinə tuş gəldilərmi bilinmədi.

Qədir kişi çox ailəcanlı adam idi. Ara-sıra ailəsiylə birlikdə dağlara çıخار, vətəninin gəzməli yerlərini ailəsinə göstərərdi. Belə yerlərdə onların çoxlu ailəvi şəkilləri vardi. Lətifə nənə susdu. Artıq Ay tac da, Şahnaz da anladı ki, sən demə Lətifə nənə onlara öz ailəsi haqqında söhbət edirmiş. Şahnaz başını qaldırıb Lətifə nənəyə baxanda məəttəl qaldı. Onun hər gözü bir çeşmə idi. Lətifə nənə gözlərini silib nağılına davam etdi. Bu səfər o öz adından danışdı:

-Qızım, Qədir əminin, onun anasının, balaca Rəşidin ölümünü görmədiyim üçün indi də onların yoxluğuna inanmırıam. Onların bir gün qayıdacaqlarına inanıram. Şahnaz maraqla soruşdu:

-Lətifə nənə, nə üçün qaçhaqaçda ancaq yadınıza albom düşdü? Lətifə nənə kədərlə dilləndi:

-Ay bala, o albomda Vətənimin dağı, daşı, çayı, bulağı, qohumlarının əksi var. Bəs mən nəvələrimə yaşadığım yerləri, qohum-əqrəbalarımı necə tanıdım? Axi geri qayıdanda evimizi tapa bilməzlər.

Balaca Şahnaz bu qadının Xocaliya dönəcəyinə olan inamına mat qaldı. Lətifə nənə həmin albomu götürdü və oradakı insanları

bir-bir göstərməyə, izah etməyə başladı:

- Qızım, bax bura Əsgəran qalasının yanıdır. Ora gedəndə yolda maşınımız xarab olmuşdu. Uşaqlı, böyüklü hamımız düşüb maşını itələyirdik. Bu şəkli də uşaqlar çəkib.

Şahnazın inşası artıq hazır idi. O, inşaya ad da fikirləşdi. “**Biz qayıdacağıq**”. O, insanı belə başlayacaqdı. Biri vardı, biri yoxdu. Xocalı adlı bir şəhər vardi...

### Kosa paltarı

Məktəbdə şənlik idi. Hami bayram əhval-ruhiyyəsində idi. Bu bayram bütün elatın, bütün xalqın sevimli bayramı idi. Çünkü, bu bayramla birgə təbiət oyanırdı, həyat rəngi- yaşıl rəng hər yanı bürüyürdü. Ağaclar yaşılca yarpaqlayırdı, yaşılca otlar yerdən baş qaldırırdı, insanlar sevinirdilər. Balaca Orxan bu bayramda kosa rolunu oynayırdı. Babasından maraqlı söhbətlər dinləmişdi, maraqlı oyunlar öyrənmişdi, lap əsl kosa idi.

Bayram çox təntənəli keçdi. Axşam isə bütün kənd gur tonqalların işığında əl-ələ verib görüşür, sevinir, şənlənirdilər. Ağ illarına belə gəlmirdi ki, bu onların bu kənddə keçirdikləri axırıncı bayramdı.

Hər şey qəfil oldu. Heç özlərinə gəlməmiş ermənilər qapını kəsdiirlər. Qırılan qırıldı, müqavimət göstərənlər öldürüldü.

Orxan atasının əlindən tutub küçəyə çıxdı. Atası geri dönüb evdəkiləri səslədi. Bu sözdən sonra evdəkilər tələsik çıxdılar. Orxan birdən xatırladı:

- Ata, mənim kosa paltarımı da götür. Atası çox əsəbləşdi:
- Ay oğul, biz nə hayda, sən nə hayda. Uşaq ki, uşaq. Dinməz- söyləməz bir qədər getdilər. Birdən baba dedi:  
-Siz yavaş-yavaş gedin, mən gəlirəm. Ata acıqlandı:  
-Ay kişi, nə edirsən, uşağın sözüylə özünü ölümə verirsən?  
-Eh, ay bala, sənədlərim evdə qalıb, götürüb gəlirəm.  
Baba getdi, bir az ləngidi. Orxangil onu gözləyə bilmədilər. Qarşılara çıxan dolu yük maşınınə bir təhər mindilər. Ata maş;na minə bilməyənlərə qışqırkı ki:  
-Uşaqlar, atam arxadadır. Onu da götürün.

Maşın sürətlə getdi, sərhəddi keçdi. Bir obaya çatdı. Orada gecələdilər. Heç kimin heç kimdən xəbəri yox idi. Səhəri gün babasının oradan gələn maşınlarda olmadığını görən Orxanın atası

bir dostunu da götürüb axtarışa çıktı. Ermenilərin əli çatmayan yerləri xeyli gəzdilər. Yolda donanları götürdülər, yaralıları xəstəxanaya qoydular. Babadan səs-səmir yox idi. Üçüncü gün gecə qonşu Əli onlar gəldi: -Atandan xəbər gətirmişəm, gedək. Orxanın atası ağappaq oldu. Onlar yola düşdülər. İki-üç saatdan sonra babanı dommuş vəziyyətdə meşədən tapıb gətirdilər. Paltonun düymələrini açarkən arasından nəsə düşdü, açıb baxdilar. Bu kosa paltarı idi...

Bu hadisədən illər ötüb. Orxan böyüyüb, amma kosa paltarı onun üçün ən əziz əşya olaraq qalıb. Çünkü, bu paltara baba sevgisi də hopub.

## Quş dənliyi

Qış qurtarmışdı, amma hələ soyuqlar davam edirdi. El arasında “boz ay” deyilən ayın soyuğu bahar haqqında düşünməyə imkan vermirdi. Həsən kişi evvanda oturub həyətdə atılıb-düşən sərçələri seyr edirdi. Xəyalı onu keçmişlərə apardı. Xocalıdakı evi-eşiyi, bağbağçası yadına düşdü. Hər il bu vaxt öz əlləri ilə düzəldib evin qarşısındaki ağacdan asdığı quş dənliyinə çoxlu dən tökərdi. Deyərdi ki, quşların “dənsizləşən” vaxtıdır. Bu düşüncələrdən onu nəvəsi Kamal ayırdı:

-Baba, gör həyətdə nə qədər sərçə var? Gəl gedək onlara dənlik düzəldək. Qoy bizim quşların da evi olsun. Axı sən həmişə deyirsən ki, kişi gərək ev tikə!

Baba bu şirin nəvəsinin sözünü yerə salmaq istəmədi. Qalın geyinib həyətə düşdülər. Həyət doğrudan da sərçələrlə dolu idi. Acı quşlar bir. Bir səs-küy salmışdılar ki, gəl görəsən.

Həsən kişi yaşadıqları çadır-şəhərciyin yaxınlığındakı xırda taxta - tuxta tökülen yerə getdi, ona lazım olan qədər taxta götürdü. Sonra yaxınlıqdə çəkməçi işləyən həmyerlisi Muxtardan bir az mix, mismar, çəkic aldı. Bütün bu müddət ərzində nəvəsi Kamal bir addım da olsun ondan aralanmamışdı. Baba səliqə ilə balaca bir quş dənliyi düzəltdi. Sonra uşaqlardan birini evə göndərdi ki, nərdivan gətirsin. Nərdivanı yaxınlıqdakı ağaca söykədi. Tələsmədən çıxıb quş dənliyini ağacdan asdı və üzünü səbirsizliklə işin qurtarmağını gözləyən nəvəsinə tutdu: -Necədi, ağıllı balam, xoşuna gəldimi? Kamal “yaşa, babacan!” deyərkən uşaq sevinci ilə qışkırdı

Həsən kişi nərdivanın yuxarı pilləsində dayanıb nəvəsinin verdiyi dəni dənliyin kənarına tökürdü. Xəyalı yenə onu uzaqlara apardı. Neçə il əvvəl ağacdan qoparılib yerə çırپılan, qırılan quş dənliyi, erməni diğalarının murdar gülüşləri yadına düşdü. Ah çəkib

yerə düşdü. Dəcəl Kamal yenə əl çəkmədi:

- Baba, ay baba, sən heç quş dənliyi düzəltmişdin,yoxsa birinci dəfədi? Həsən kişi kədərləndi,amma nəvəsinin sualını cavabsız qoymadı:

- Bir dəfə də düzəltmişdim, ay bala, qırıldılar.

Kamal uşaq təəccübü ilə soruşdu:

-Kim qırıldı,baba? Həsən kişi heç danışmaq istəməsə də nəvəsinin əl çəkməyəcəyini bilib kədərli səslə:

Ermənilər - dedi. Kamal yaşına yaraşmayan bir ciddiliklə:

- Görəsən, ermənilərə niyə öyrətməyiblər ki, yuva dağıtmaq olmaz Bağçada bizə öyrədiblər. Bunu ermənilərə öyrətmək lazımdır!

Həsən kişi nəvəsinin ağıllı gözlərinə baxdı. Onun maraqlı, məntiqli sözünə məttəl qaldı. Onu qucaqlayıb bağırna basdı:

- Sağlıq olsun, öyrədərsən - dedi.

## Həsrət.

Murad evlərinin yanındakı dikdə oturmuşdu, qanı qara idi. Heç kimi görmək, heç kimlə danışmaq istəmirdi.Bir də axı kimlə danışmayırdı? Anası, bacısı bütün günü işlə-güclə məşğul idi. Atasını isə köçüb bura gələndən heç dindirmək olmurdu.Köchaköçdə, dağı asanda çovguna düşmüdüllər, Ayaqlarını don vurmuşdu.Bir ayağını kəsmişdilər. O vaxtdan evdəcə otururdu.Həftədə bir-iki dəfə əziyyətlə olsa da evdən çıxıb harasa gedir,amma çox ləngimirdi.

Murad çox, lap çox darıxırdı, ancaq bunu heç kəsə demirdi. Desəydi belə nə olacaqdı ki... Əksinə, onların da qanı qaralacaqdı. Murad tez-tez ağlayırdı da. Bunu da heç kəsə demirdi. Qorxurdu. Qorxurdu ki, onu danlayarlar. Deyərlər ki, get işinlə məşğul ol, dərslərini oxu. O dostları üçün, məktəbləri üçün, sevimli müəllimi üçün, qoyub gəldikləri həyat-baca üçün, eyvanda durub baxdığı dağlar üçün çox qəribəyirdi. Sinifdə də tək otururdu, heç kimə yovuşmurdu. Tez-tez olanları xatırlayırdı-tələsik yiğişmaqlarını, yola düşməzdən əvvəl atasının Pələngin boynunu qucaqlayıb az qala piçilti ilə “sən mənə çox vəfali olmusan, məni bağışla, apara bilmirəm səni” dediyini, sonra isə itin zəncirini açıb buraxmağını... Xatırlayır ki, Pələngin zənciri açılsa da vifalı it heç yana getmədi, ağını göyə tutub bərkdən uladı. Elə bil Tanrıya şikayət edirdi. Xatırlayır ki, atası onları həyatdə qoyub evə girmişdi. O vaxt Murad da onun arxasında getmişdi. Qapının ağızında gördüyü mənzərədən sarsılmışdı. Atası dizi üstə çöküb əlini evin divarına sürtürdü, dodaqaltı nə isə deyirdi. Axı bu evi o öz əlləri ilə tikmişdi, özü də nə əziyyətlə. İlk dəfə onda - atasının kövrək səsini eşidəndə Muradın bədənində sol tərəfdə nə isə sancdı.

O dözə bilməyib bayırə çıxdı. Daha sonra məzarlığa getdilər. Atası nənə və babasının məzarına sarılıb ağladı. Axşam düşəndə

yola çıxdılar.

Dağlar, uca dağlar, qarlı dağlar... Nə dərdlər var sinənizdə, nələr görübsünüz. Yolda çovğun başladı. Ağlayan kim, yol azan kim, donan kim... Elə bil bütün bunlar yuxu idi, dəhşətli bir yuxu.

Bütün bunları xatırlayan Murad ayağa qalxanda yaşılı bir çobanın ona yaxınlaşdığını gördü. Çoban soruşdu:

- A bala, bu sazaqda niyə durmusan?

Murad kövrəlib tanımadığı bu nurani çobanla söhbətə başladı-  
qaçqın olduqlarını, atasının ayağının kəsildiyini, buna görə də  
həmişə qanı qara olduğunu söylədi. Və əlavə etdi ki: bilirsiz, burda  
niyə durmuşam?

İstəyirəm biləm ki, hər gün atam ayağı üstdə dura bilməsə də  
niyə bura gəlir və kövrəlib qayıdır?

Yaşılı çoban kədərlə gülümsündü:

- Burdan baxanda sizin dağlar görünür, bala. O Vətən həsrəti çekir.
- Baba, həsrət necə olur?
- A bala, dostlarını, evinizi, müəllimini xatırlayanda necə olursan?


Murad ürəyini göstərib dedi:

- Bax, bura sancır, baba, elə bil biçaq batırıblar.

Çoban Muradın saçını sığalladı:

- Əgər Vətəni xatırlayanda ürəyin sancırsa, həsrət elə oradadır,  
bala.

Qoca çoban bu balaca uşağın böyük ürəyinə, bu ürəyin böyük  
həsrətinə - Vətən həsrətinə sevindi. Və inandı ki, bu həsrət, bu ağrı  
onu yurda qaytaracaq. Mərdləri zaman, tarix özü yetişdirir.



104085



0000000253927

